



# Başlıbel faciəsi

Kəlbəcərin ən ucqar kəndində mühasirədə qalanlar 114 gün düşmənə baş əyməyib

Azərbaycan torpaqlarına iki əsrdir təcavüz edən ermənilərin ötənlik məğlubiyyəti ilə ərazi bütövlüyü müzün təmin edilməsi tarixi ədalətin bərpası kimi yaddaşlara yazılıdı. Lakin unudulmayan dəhşətlər və faciələr var ki, onları nə zaman yaddaşlardan silə bilər, nə bugünkü, nə də gələcək nəsillər...

Kəlbəcər Ermənistana Azərbaycanın arasında bir qala qapısı idi. Ermənilərin öz havadarlarının hərtərəfli dəstəyi ilə dəfələrlə etdiyi hücumlara Kəlbəcərin ığidləri adı silahlarla belə sinə gerib, bir qarşı torpağının işgal altına düşməsinə imkan verməmişdi.

Ötən əsrin 90-ci illərində isə ölkəmizdə siyasi hakimiyət böhranından istifadə edən erməni silahlı birləşməsi Qarabağa, o cümlədən Kəlbəcərə qəfil həcum etməklə, tarixi ərazilərimizi təcavüzə məruz qoymuşdu. 30 ilə yaxın davam edən bu işğala ötən il son qoyular kən daşnaklarının necə vandal olduqları dünyaya nümayiş edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətlə bildirdiyi kimi, hər şeyin zamanına ehtiyacı var. Həmin zaman isə geldi: 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi 10 noyabr 2020-ci ildə Ermənistanın və onun havadarlarının məğlubiyyəti ilə başa çatdı. Ermənistanın təcavüzkar siyaseti nəticəsində doğma yer-yurdundan qovulan, öldürülən, girov aparılanların bir qismi də kəlbəcərilər, daha çoxu bəlkə də rayonun ən iri yaşayış məntəqəsi olan Başlıbel kəndinin camaatı idi.

Kəlbəcərin Tutquçay ərazisindəki 40-dək yaşayış məntəqəsinin əhalisi Tunelən erməni silahlı quldurları tərəfindən bağlanmasına görə mühasirədə qalmışdı.

Hadişələrin canlı şahidleri o dəhşətli günlərdən söz açanda adamı dəhşət bürüyür. Ermənilərin vandallığını, insanlığa qarşı törediklərini dille söyləmək, qələmə almaq belə dəhşətdir.

Kəlbəcərin bütün kəndləri, hətta rayon mərkəzi tamamilə boşalsa da, Başlıbelin əhalisinin əksəriyyəti, xüsusunən yaşlılar ev-eşiyində çıxmamışdır. Dönyadan və rayon mərkəzindən xəbərsiz, işıqsız, televiziyyasız idilər. Xəbərsiz kənddən çıxanlar da buna görə Tunelədə girov götürülür, əsir alınaraq Ermənistana, ya da Xankəndiye aparılırdı. Bunu da ucqar kəndlərde yaşayanlar bilmirdilər. Başlıbel camaata, beləcə, mühasirəyə düşdüklerini çox gec, daha doğrusu, aprel ayının 4-5-dən sonra bilmisdilər.

Ona görə də ermənilərin kənd hückumundan əvvəl hələ də qarla örtülü Dəlidəqda qalmağı qərara almışdır. Kənddən xeyli aralı dağlardakı kaha ve mağaralar onları sığınacağına çevrilmişdi.

**“Qanlı kaha”,  
qarlı dağlar və mağaralar...**

...Aradan illər keçsə də, o dəhşətlər nə unudulurdu, nə də, təəssüf ki, isti-isti qələmə alınıb geniş ictimaiyyətə çatdırıldı. Nədənsə, qələm sahibləri də zaman-zaman başımıza getirilən faciələrimizin tarixləşdirilməsində öz üzərinə düşən missiya tam dolğunluğu ilə yerinə yetirməmişdilər.

Xocalı, Ağdaban, Qaradağlı, Bağanis Ayrım, Başlıbel... faciələri əvvəlkilərindən fərqli olaraq yaxşı ki, qələmə alındı. Bu dəhşətlər hələ 1998-ci ildə çapdan buraxılan “Ümid işığı” kitabında oxuculara təqdim edilmişdir: “Yaralı saz” hekayesi vəsitle. Əslən Başlıbelən olan jurnalist Elxan Salahlinin 2018-ci ildə çapdan buraxılan “Qanlı kaha” əsəri də məhz həmin faciədən bəhs edir. Müəllifin hadisələrin canlı şahidlərinin ifadələri əsasında qələmə aldığı faciə ermənilərin necə qəddar və amansız olduğunu bir daha təsdiq edir.

Kitabda göstərilir ki, o hadisələrin şahidi, əslən başlıbelli İsmət, Elşad, Mahir, Müşfiq... kimi döyüşkən oğullar kənd camaatını qoruyub salamat çıxarmaq üçün dağlara çəkilməyi məsləhət bilmışdilər. Onlar o dəhşətli günlərin qeydlərini edib saxlayıblar ki, gələcək nəsillərə düşmənin necə amansız olduğunu anla-

və bilsinlər.

Yaşadığı və işlədiyi Bakıdan doğmalarını mühasirədən xilas etməyə gəden İsmət o günləri belə xatırlayır: “Aprelin



18-i idi. Səhər tezdən “Yol yarı” dərədən Porttaya bir maşın çıxdı. Maşından iki nəfər dödü. Öz aralarında nəsə danışıb, çayın o tayındakı kahaları göstərərək maşına oturub qayıtdılar geriyə. Keşikçilər bu xəbəri kahadakılara verib əlavə etdilər ki, düşmən artıq onların yerini bilir. Odur ki, tədbir görmək lazımdır. İsmət qız-geline, uşaqlara tapşırıdı ki, kahadan bayıra çıxmək olmaz. Silahlı gençlər kahanın etrafında mövqə tuttular. Aradan yarım saat keçməmiş “Dəvə bulağı” tərəfdən Porttaya iki-üç maşın qalxdı. Silahlı quldurlar zirehli geyimli idilər. Xəbərdarlıq atəşi olmadan kahanı gülləbarana tutan düşmən qüvvələri səsucaldanla təbe olmağı əmr etdilər, eks taqdirde kahanı partlatmaqla hədələdilər. Xəbərdarlıq kahadakı qocaları, uşaqları vahiməndirsə də, kimse yerində tərəpənmədi. Ömründə fitnə-felədən uzaq olan qocalar düşmənin bu alçaq niyyətlərini başa düşmədiklərindən, qırğına səbəb olmadan kahadan çıxmağı məsləhət bildilər. Lakin İsmət Elşad qəti etiraz etdilər. Qocaları isə inadından döndərmək çətin oldu. Ələcsiz qalıb razılığa gəldilər. İyirmi nəfərə qədər qoca, qadın, uşaq, köpə kahanın qarşısına çıxdı”.

Elşad əmisi oğlu İsmətin fikrini davam etdirərək deyir ki, erməni qəddarı kahadan çıxanların arasında silahlıları görməyib yenidən əmr etdi: “Haydi, girin içəri kaftalar, kim varsa qoy çıxsın, yoxsa kahanın külünü göye sovruracaq! Dima adlı bir quldur Yaqub kişiye yaxınlaşış ona var gücü ile bir sillə çəkdi:

- Sənə demədim ki, kahadakıları bayıra çağır!

Yaqub kişi bildirdi ki, “peyğəmbər haqqı, içəridə heç kim qalmayıb”.

Bu, Yaqub kişinin sonuncu kəlməsi oldu. Quduşlaşmış dişa onu üç güllə ilə yerə sərdi. İsmət buna tablaşmadı, Müşfiq “hazır ol!” deyib həmin qulduru nişan aldı. Atışma getdikcə güclənirdi. İsmətənən Mahirə işarə etdi ki, camaatı kahadan çıxarıb yeri dəyişmək lazımdır.

Məni burada tek qoymaşa İsmətin ürəyi gəlmədi:

- Nə danışırsan, çıxsaq da bir yerde çıxacaq, qalsaq da bir yerde qalacaq,

- dedi...

Gecəyarısı dəfn

Elşad o günləri gözləri önünə getirir: “...Kəndin yaxınlığında Porttaya belə dəhşət görməmişdi. Al-qana bələnmiş kənd əhlini basdırmaq üçün qəbir qazılırdı. İsmət içün-icin ağlayır, səsini boğurdu ki, düşmən eşitməsin. On iki meyt var idi. Üçündən başqa qalanları alqan içində idi. Kəfənsiz şəhidlərin səs-səmirsiz torpağa tapşırılması uşaqlara ağır bir dərd oldu. Kəndin ilk şəhid balası Namiq torpağa tapşırılan gün hamı şaxsey-vaxsey getmişdi. Dəlidəqəyən dəfən düşmüdü. “Çalmalı” çalmasını yolu məzarın üstünə sərmişdi. İndi sanki yanaşı yatan bu üryan bədənlərin kimsəsi yox idi. Hami daşlaşmışdı. Yox, hamının səsi qalmışdı daş altında. Gecəyarısı ağlamaq olardı?! İsmət sakitcə ağlaya ağlaya torpağı qazır, Mahir meytləri öz paltarlarına bükür...

- Bu da Büsətin meyiti, - kimse piçıldayırlar.

- Qəbirin birini böyük qazın: iki nəfərlik osun. Qorxudan ürəyi partlayan ananın boynuna sarılmış beş-altı yaşlı Zülfüyyə də “buz heykəl”ə dönmüşdü. “Bu “heykel”i basdırmaq olmaz!” - kimse qışqırmaq isteyir, səsi içində boğulur. Beləcə, bir məzarda dəfn olunur ana-bala...”

O gecə torpağa tapşırılanların kimlə olduğunu xatırlamaq üçün Elşad cibindən çıxardığı qanlı dəftərcəsindən oxuyur: ...Əmrəliyev Mehəmməd, oğlanları Surxay, Çingiz, qızı Aygün, kəndarası “Yetim” leqeblə tanınan Gülarə qarı, Laçından Əhliman, Zərdabdan Vüqar, Hümbət kişinin həyat yoldaşı Ciçək...

Hüseyn kişinin ürəyi kənddə ikən partlamış, el adəti ilə dəfn olunmuşdu. Ömr-gün yoldaşı Şamama isə yağılar tərefindən əsir aparılmışdı. Mayanaxım “Böyük qalaça”da, Tutu qarı isə Başlıbel binəsində tək qalıb yiyəsizlikdən ürəyi partlamışdı...

“O dünyadan” gələnlər

Üç ay ərzində dağda-daşda gizlənib düşmənə təslim olmamaq onlara onsuza da baha başa gəlmışdı. Həm sayıları azalırdı, həm de yeməyə ərzaqları tükenirdi. Daha kəndlər girmek də qorxulu idi. Erməni quldurları öyrənmişdilər ki, qayalarada, mağara və kahalarda silahlılar var. Onlar da bizimkilərdən qorxurdular. Buna görə də dağlara qalxa bilmirdilər.

Bir həftədən artıq idi ki, Başlıbelən İstisu, Qaraçanlı, Söyüdüli istiqamətine yola çıxmışdilar. Tunel bağlı olduğuna görə, ancaq əlac qarlı-tufanlı dağlara qalmışdı: ermənilər hələ oralara qalxa bilməmişdi. Yol uzun, yolcuları yorğun... On-on iki nəfərdən ibarət dəstenin Qoşqarın zirvəsinədək gəldiyi yol hem də qorxulu idi. Gündüzələr kəşfiyyata çıxan cavanlar gelərə bələdçilik edir, yorulub qalanların elindən tutur, onlarda ölüzyən “ümid çıraqı”nı sönməyə qoymurdular.

Aralarında qoca, uşaq, qız-gelin olan dəstə bir ay idı ki, yola başlamışdı. Önde və arkada əlisilahlı cavanlar gəldi. Üzgəzlərindən acliq, yorğunluq, vahimə yağı, bu tərk-i-vətənlər sanki əsrin o başından başlamışdilar yolu. İllərə berabər olan üç ay həm ağrı-acılı, həm də şirin xəyalə çevrilirdi.

Dağın sonuncu aşırımına az qalmışdı. Bu aşırımla olumla ölüm arasında körpü idi. Aşırımdan bircə addim irəlidə həyat, arxada isə əsirlilik, girovluq, zülm-zillət dulu dəhşətlər vardi. Hami heyi kəsilməş halda sürüñür, taqətdən düşməşlər düzüste düşərək nəfəs alır və yenidən irəlidəyirdi. Əzablı yolların sonuncu addimlarından sanki daş asılmışdı. İki addim yolu iki saatə qurtarmaq olmurdu.

Elşad axırıcı nəfərin də aşırımı asıldı. Görüb dərindən bir ah çəkdi. Qəlbindən keçdi ki, gör bir neyə sevinirik: torpağı, yurdunu yaşıya verib, başımızı götürüb qaçıraq. O, Başlıbelən gecəyikən ərzaq üçün kəndə girib aşiq Əmrənin evindən götürdüyü sazı bura qədər qoruyub saxlamışdı. Ciynindən aşırıb sazı ilk və son dəfə köynəyindən çıxardı. Dikin qasına qalxıb bayatı çəkdi:

Əzizim oyan, dağlar,  
Qəlbimi oyan dağlar.

Bu yan sızsız qan ağlar,

Necədir o yan, dağlar?!

Daş-qayalardan səs çıxdı, sazdan yox. Saz yaralanmışdı. Gullənin qəlpəsi onun çanağını əzmiş, telini sindirmişdi. Bu da Elşada bir dərd olmuşdu. Üzünü Dəlidəqə tutub demişdi:

Ay Dəlidəq, üstümüza od ələ,

Daha bəsdi lal dayandın, gəl dilə!

Hayla gəlsin ordan Dədəm Qorqudu,

Nə günlərə qalib görsün bu yurd...

**Məhəmməd NƏRİMANOĞLU,  
“Azərbaycan”**